

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
İmtiyazlı Sertifikatlaşdırılmış Mühəsiblər Assosiasiyasının (ACCA)
kvalifikasiya imtahanlarında müvəffəq qiymət alan
tələbə və magistrantların nəticələrinin tanınmasına dair

MÜVƏQQƏTİ QAYDALAR

1. Ümumi müddəalar

- 1.1. UNEC tərəfindən Beynəlxalq kvalifikasiya imtahanlarında əldə olunan müvəffəq nəticələrin tanınmasına dair Müvəqqəti Qaydalar (bundan sonra Qaydalar) COVID-19 Qlobal Pandemiya şəraitində təhsilalanların biliyinin qiymətləndirilməsində beynəlxalq səviyyədə qəbul olunmuş metodların tətbiqinə, eləcə də təhsilalanların beynəlxalq sertifikat proqramlarına marağının stimullaşdırılmasına xidmət edir;
- 1.2. Bu Qaydalar, AR Təhsil Nazirliyinin 11.09.2008 tarixli “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” Əsasnaməyə və İmtiyazlı Sertifikatlaşdırılmış Mühəsiblər Assosiasiyası (the Association of Chartered Certified Accountants (ACCA) tərəfindən UNEC Biznes Məktəbinin MBA Proqramı və Beynəlxalq İqtisadiyyat Məktəbinin “Mühəsibat uçotu və audit” ixtisası üzrə peşəkar səviyyəli akkreditasiyasına müvafiq olaraq hazırlanmışdır;
- 1.3. Bu Qaydalar ACCA kvalifikasiyasının fundamental fənnləri üzrə imtahanların nəticələrinin UNEC tərəfindən tanınmasını və müvafiq fənnlər üzrə kreditlərin qazanılmasını özündə ehtiva edir;
- 1.4. Bu Qaydalar UNEC-in bakalavr və magistratura səviyyəsinin azərbaycan, rus, türk, ingilis dillərində təhsil alan, bütün kurslardan olan yerli və əcnəbi təhsilalanlarına şamil edilir.

2. Fənn üzrə nəticələrin tanınması kriteriyaları

- 2.1. ACCA kvalifikasiya imtahanlarında əldə olunan nəticələrin tanınması 2019/2020-ci tədris ilinin yaz semestri və imtahan sessiyası dövrünü əhatə edir;
- 2.2. Bu Qaydalar, təhsilalanların cari semestrə dinləmək üçün Fərdi Tədris Planına daxil etdiyi fənnlərə və UNEC-in mübadilə proqramlarının iştirakçılarının Tədris Razılığında qeyd olunan fənnlərinə şamil edilir;
- 2.3. Beynəlxalq kvalifikasiya imtahanlarının nəticələrinin tanınmasına dair fakültə dekanı tərəfindən təqdim olunan təqdimata əsasən yekun qərarı UNEC Rektoru qəbul edir;

2.4. UNEC tərəfindən, adları aşağıda qeyd olunan ACCA kvalifikasiyası üzrə fundamental fənnlərin (F1-F9) İqtisadiyyat və idarəetmə ixtisasları üzrə qüvvədə olan tədris planlarının eyni adlı və ya məzmunlu fənnləri ilə əvəzlənməsi nəzərdə tutulur:

Nö	ACCA	UNEC
1.	F1 - Accountant in Business (AB)	Mühasibat uçotu
2.	F2 - Management Accounting (MA)	İdarəetmə uçotu
3.	F3 - Financial Accounting (FA)	Maliyyə uçotu
4.	F4 - Corporate and Business Law (LW)	İqtisadi Hüquq
5.	F5 - Performance Management (PM)	İdarəetmə təhlili
6.	F6 - Taxation (TX)	Vergilər və vergitutma
7.	F7 - Financial Reporting (FR)	Maliyyə hesabatı
8.	F8 - Audit and Assurance (AA)	Audit
9.	F9 - Financial Management (FM)	Maliyyə menecmenti

2.5. ACCA imtahanlarının mənimsəmə faizinin UNEC qiymətləndirmə sisteminə uyğunlaşdırılması cədvəli aşağıdakı kimidir:

- 70% və yuxarı – 91-100 (A);
- 65%-69% – 81 -90 (B);
- 60%-64% – 71-80 (C);
- 55%-59% – 61-70 (D);
- 50%-54% – 51-60 (E)

3. Fənnin əvəzlənməsi proseduru

3.1. 17.02.2020 tarixindən sonra ACCA imtahanlarında iştirak edən və müvəffəq qiymət alan təhsilənlər aşağıdakı sənədləri 20.06.2020 tarixinədək təhsil aldığı fakültənin rəsmi elektron ünvanına və ya Fakültə katibinə təqdim edirlər:

- UNEC Rektoru adına ünvanlanmış ərizə;
- ACCA nəticəsini əks etdirən sənəd:
 - F1-F4 imtahanları üçün ACCA imtahanının nəticəsini əks etdirən Sertifikat;
 - F5-F9 imtahanları üçün səhifədən yüklənmiş transkript və imtahan nəticəsi ilə bağlı gələn emailin yüklənmiş versiyası (PDF formatında).

Qeyd: Sənədlərin həqiqiliyinin yoxlanılmasına Fakültə rəhbərliyi cavabdehdir.

3.2. Fakültə dekanı təqdim olunan sənədlər əsasında təhsilənlərin sertifikatda qeyd olunan fənn üzrə mənimsəmə faizinin müvafiq UNEC fənninin imtahan balına uyğunlaşdırılması barədə UNEC Rektoruна təqdimat yazır;

3.3. Təhsilənlərin fənn üzrə yekun imtahan balının uyğunlaşdırılması Rekturun müvafiq dərkənarından sonra əmrəşdirilir və fənn üzrə nəzərdə tutulan kreditlər qazanılmış hesab edilir;

3.4. Təhsilənlərin ACCA imtahanında qazandığı və UNEC tərəfindən əvəzləşdirilən balı növbəti semestr üçün təqaüd müsabiqəsində iştirak edəcək ÜOMG-sinə daxil edilir;

3.5. Təhsilənlər universiteti bitirərkən ona verilən yekun transkript və diploma əlavədə qəbul olunan fənn, krediti və müvafiq bal əks etdirilir.